

DOI: 10.34921/amj.2020.3.005

UDC: 617.751.9

Məhərrəmov P.M.

BUYNUZ QIŞANIN XƏSTƏLİKLƏRİ FONUNDA GÖRMƏ QABİLİYYƏTİNİN POZULMASININ RISK AMİLLƏRİ

Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı

Məqalədə buyuz qışa patologiyası olan xəstələrdə görme itiliyinin vəziyyətini tədqiq etmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqatda 828 xəstə cəlb edilmiş və onlar kompleks oftalmoloji üsullarla müayinə edilmişdir. Xəstələr Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına üzrə 4 qrupa bölünmüştür: görme itiliyi 0,3-dən çox olanlar (yüngül pozuntu), 0,1-0,3 (mülayim pozuntu), 0,05-0,1 (ağır pozuntu), görme itiliyi 0,05-dən az olanlar (korluq).

Kişi və qadınlar arasında yüngül, orta, ağır görme itiliyi pozulmasının fazı göstəriciləri arasında statistik baxımdan fərqli müşahidə edilməmişdir – kişilərdə müvafiq surətdə $62,2 \pm 2,4\%$, $8,4 \pm 1,4\%$, $8,6 \pm 1,5\%$, $19,8 \pm 1,9\%$; qadınlarda - $61,2 \pm 2,4\%$, $9,0 \pm 1,4\%$, $9,7 \pm 1,4\%$ və $20,0 \pm 1,9\%$. Buyuz qışa patologiyalarının nozoloji strukturuna burlar daxil idi: yad cismi - 28,7%, buyuz qışanın tutqunlaşması - 8,6%, buyuz qışanın eroziya və degenerasiyası - 31,8%, infiltrat - 7,2%, buyuz qışa xorası - 11,7%, digər patologiyalar - 12%.

Tədqiqat göstərməsi ki, buyuz qışa patologiyaları olan şəxslərdə korluğun və görme itiliyinin zəifləşməsinin risk faktorlarına patologiyanın klinik və nozoloji formaları, yaşayış yeri və xəstənin yaşı addır.

Açar sözlər: buyuz qışa xəstəlikləri, görme pozuntuları, risk amilləri

Ключевые слова: болезни роговицы, нарушения зрения, факторы риска

Key words: corneal diseases, vision impairment, risk factors

Görmə qabiliyyətinin pozulmasında buyuz qışa xəstəliklərinin rolü böyükdür və artmağa meyllidir [1-4]. Çin alimləri ədəbiyyata istinadən göstərir ki, hər il dünyada infeksion keratitlər nəticəsində 2 milyona qədər insan kor olur [5, 6]. Çin Xalq Respublikasında buyuz qışanın patologiyaları olan şəxslərin 0,3-0,9%-də xəstəlik korluqla müşayiət edilmişdir [1]. Ölkənin regionlarında, təhsil səviyyəsindən və məşğulluqdan asılı olaraq buyuz qışa patologiyaları ilə bağlı korluğun yayılma səviyyəsi 0-0,7% (hər iki gözdə) və 0-1,6% (bir gözdə) təşkil edir [2]. Bu problem xüsusilə Uygur muxtar regionunda ciddidir [7]. Amerika Birləşmiş Ştatlarında bütün korluq hadisələrinin 10%-i buyuz qışanın xəstəlikləri ilə bağlıdır [8]. H.Omypova-nın [6] kiçik həcmli (10 nəfər) müşahidəsi göstərir ki, buyuz qışanın keratitlərlə əlaqəli bulanması fonunda müalicədən əvvəl və sonra görmə itiliyi orta hesabla $0,041 \pm 0,01$ və $0,45 \pm 0,02$ təşkil etmişdir. Buyuz qışanın xəstəlikləri Azərbaycanda da geniş yayılmışdır, onların əhalinin görmə qabiliyyətini pozulmuşdur, onların əhalinin görmə qabiliyyəti

liyyətinin pozulmasında rolü qismən öyrənilmişdir [9-11].

Tədqiqatın məqsədi buyuz qışanın xəstəlikləri fonunda pasientlərin görmə itiliyinin qiymətləndirilməsi olmuşdur.

Tədqiqatın materialları və metodları. Tədqiqat akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin poliklinika bölməsində aparılmış, ucdan-tutma prinsipi ilə 2017-ci təqvim ilində buyuz qışanın patologiyaları ilə bağlı müraciat etmiş 828 xəstənin müayinəsinin noticələri arasında olmuşdur. Bütün xəstələr kompleks oftalmoloji müayinə olunmuş, klinik situasiyaya uyğun adekvat müalicə aparılmışdır. Ehtimal olunan risk amili kimi pasientin cinsiyyəti, yaşı, xəstəliyin etioloji amili, dəvanetmə müddəti və yaşayış yerinin rolü qiymətləndirilmişdir.

Xəstələr görme itiliyinə görə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə müvafiq olaraq dörd qrupa bölünmüştür: $\geq 0,3$ (yüngül pozuntu), $0,1-0,3$ (mülayim pozuntu), $0,05-0,1$ (ağır pozuntu), $<0,05$ (korluq). Hər qrup üzrə pasientlərin xüsusi çəkisi ümumi topluma görə və ehtimal olunan risk amillərinin variantları üzrə ayrı edilmiş kontingent üçün hesablanmışdır. Statistik işləmə Excel programının "məlumatların təhlili" zərfi ilə keyfiyyət əlamətlərinin statistikası (nisbi göstərici -

100 nəfər döşən zəifgörə və körək hadisələri; göstəricinən orta yaşta və 95% etibarlıq intervalı) metod ilə icra edilmişdir. Qurup və yarımgruplar arasında forqın dürüstlüyü χ^2 meaney ilə qeymləndirilmişdir. Statistik dürüst forq şübhə olunduğunda assosiasiya edən amil risk maliyət hesab edilmiş. Göstəricinən nisbəton kiçik olduğu qrupla müvayisədə nisbi və attrubut riskin soviyyəsi müvayisədən fərqlimişdir [11].

Tədqiqatın nəticələri. Buynuz qışmanın xəstəlikləri fonunda görə iltiyinin qradasiyasına görə ($>0,3$, $0,1-0,3$; $0,05-0,1$; $<0,05$) müvafiq olunan ümumi topulumda və ehtimalı olunan əlamətlərin variantlarının asos iyiyyatına müvafiq yarımqruplarda bölgüsü cədəvalda aks olmuşdur

Göründüyü kimi, pasiyentlerin gender arkibi (48,9% kişi, 51,1% kadın), kişilerin $62,2 \pm 2,4$; $8,4 \pm 1,4$; $8,6 \pm 1,5$ ve $19,8 \pm 1,9\%$) ya

Cədvəl. Buvnuz qışanın (BQ) xəstəlikləri fonunda görme itiliyinə təsir edən risk amilləri

Ölümât- lor	Ölümâtların variantları	Variantların sayısı	Görme itilivî (zayıf gör görðü)									
			>0,3		0,1 – 0,3		0,05 – 0,1		<0,05			
			n	%	n	%	n	%	n	%	n	%
Cins	Kısı	405	48,9	252	62,2±2,4	34	8,4±1,4	39	9,6±1,5	80	19,8±1,9	
	Qadın	423	51,1	259	61,2±2,4	38	9,0±1,4	41	9,7±1,4	85	20,0±1,9	
	Hır ikisi	828	100	511	61,7±1,7	72	8,7±1,0	80	9,7±1,0	165	19,9±4,4	
Zadol- muş göz	Sag	264	31,9	163	61,7±3,0	23	8,7±1,7	24	9,1±1,8	54	20,5±2,5	
	Sol	380	45,9	234	61,6±2,5	33	8,7±1,4	35	9,2±1,5	78	20,5±2,1	
	Hır ikisi	184	22,2	114	62,0±3,6	16	8,7±2,1	21	11,4±2,3	33	17,9±2,8	
Yaş, iller	0 – 9	28	3,4	25	89,3±5,8	1	3,6±3,6	1	3,6±3,6	1	3,6±3,6	
	10 – 19	24	2,9	20	83,3±7,6	2	8,3±5,6	1	4,2±4,1	1	4,2±4,1	
	20 – 29	186	22,5	138	74,2±3,2	8	4,3±1,5	10	5,4±1,6	30	16,1±2,6	●
	30 – 39	224	27,1	150	67,0±3,1	16	7,1±1,7	18	8,0±1,8	40	17,9±2,5	
	40 – 49	130	15,7	71	54,6±4,3	18	13,8±3,0	15	10,0±2,6	28	21,6±3,6	●
	50 – 59	115	13,9	64	55,6±4,6	10	8,7±2,6	14	12,2±3,0	27	23,5±3,9	
	60 – 69	70	8,4	21	30,0±5,4	10	14,3±4,1	13	18,6±4,6	26	37,1±5,7	
	70+	51	6,1	22	43,1±9,0	7	13,7±4,8	10	19,6±5,5	12	23,5±5,9	
	Yad cism	238	28,7	159	66,8±3,0	10	4,2±1,3	9	3,8±1,2	60	25,2±2,8	
	BQ bulan- ması	71	8,6	4	5,6±2,7	9	12,7±3,9	23	32,4±5,5	35	49,3±5,9	
Diagnoz	BQ erozyası va degene- rasivasi	263	31,8	204	77,5±2,5	22	8,3±1,7	18	6,8±1,5	19	7,2±1,6	
	BQ infiltratı	60	7,2	24	40,0±6,3	10	16,7±4,8	11	18,3±4,9	15	25,0±5,5	●
	BQ xorası	97	11,7	49	50,5±1,1	16	16,5±3,7	14	14,4±3,5	18	18,5±3,9	
	Digar	99	12,0	71	71,8±4,5	5	5,0±2,2	5	5,0±2,2	18	18,2±3,8	
Davam muddat, gün	<1	250	30,2	165	66,0±2,9	13	5,2±1,6	12	4,8±1,4	60	24,0±2,7	●
	1 – 30	145	17,5	118	81,4±3,2	6	4,1±1,6	7	4,8±1,8	14	9,7±2,4	
	30 və qox	433	52,3	228	52,6±2,4	53	12,2±1,6	61	14,1±1,6	91	21,0±1,9	
	Bakı	215	26,0	183	85,1±2,4	8	3,7±1,2	9	4,2±1,3	15	7,0±1,7	
Yaşayış yeri	Respublikâ ta- beləşirliyəri ►	299	36,1	248	82,9±2,1	11	3,7±1,0	14	4,7±1,2	26	8,7±1,6	
	Rayonlar ■	314	37,9	80	25,5±2,4	53	16,9±2,1	57	18,2±2,1	124	39,4±2,7	●

Qeyd: • – qruplar arasında fərqli statistik etibarlılığı ($p < 0,05$); ▲ – Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir, Naftalan;
■ – respublika tabeli rəyvələr.

Xəstələrin yaşından asılı korluq hadisələrinin xüsusi çökisi $3,6 \pm 3,6\%$ -la $37,1 \pm 5,7\%$ intervalında dayanmışdır. Göstəricinin anəsəti səviyyəsi 0-9 yaş intervalında qeydə alınmış, ya vəzit artıqlıda (70 yaş qədər) korluq hadisələrinin yaş qruplarında xüsusi çökisi dinamik artmışdır, 70 və yuxarı yaşlarda göstəricinin səviyyəsi azalsı da ($23,5 \pm 5,9\%$) əvvəlki yaş qrupu ilə müqayisədə ($37,1 \pm 5,7\%$) statistik dürüst fərqlənməmişdir. Göstəricinin anəsəti səviyyəsi ($3,6 \pm 3,6\%$) şərti kontrol göstəricisi kimi qəbul edilərsə, onda 20-29, 30-39, 40-49, 50-59, 60-69, 70 və yuxarı yaş qruplarında korluğun nisbi riskinin (müvafiq olaraq 4,5; 5,0; 6,0; 6,5; 10,3 və 6,5) və attributiv riskinin (12,5; 14,3; 18,0; 19,9; 33,5 və 19,9%) coxalması aydın görünür.

Müşahidə toplumunun 28,7%-də buynuz qışanın yad cismi, 8,6%-da bulanması, 31,8%-da eroziyası və degenerasiyası, 7,2%-da infiltrat, 11,7%-da xorası və 12%-da digər patologiyaları diaqnozu qoymusdur. Diaqnozdan asılı olaraq xəstələrin görəmə qabiliyyətinin qradasına gərə bölgüsü bir-birindən statistik etibarlı fərqlənlər ($p<0,05$). Buynuz qışanın eroziyası və degenerasiyası diaqnozi ilə xəstələrin görəmə itiliyinə gərə bölgüsü göstəri ki, onların $7,2\pm1,6\%$ -da korluq (görəmə itiliyi $<0,05$), $6,8\pm1,5\%$ -da görəmə qabiliyyətinin ağır pozulması (görəmə itiliyi $0,05-0,1$) və $8,3\pm1,7\%$ -da görəmə qabiliyyətinin orta ağır pozulması (görəmə itiliyi $0,1-0,3$) müşahidə edilmişdir. Bu qrupla müqayisədə digər patologiyalar fonunda həm korluğın, həm de Ağır və orta Ağır dərəcəli görəmə pozulmasının olanlarının nisbi sıxlığı statistik etibarlı çox olmuşdur. Korluğun nisbi və atributiv riski (buynuz qışanın eroziyası və degenerasiyası qrupu ilə müqayisədə) buynuz qışanın bulanması (6,8 və 42,1%) fonunda ən yüksək səviyyədə olmuşdur. Bu göstəricilər buynuz qışanın yad cismi (3,5 və 18,0%), buynuz qışanın infiltratı (3,5 və 17,8%) diaqnozi ilə pasiyentlərdə da nisbatan çox olmuşdur.

Buynuz qışanın xəstilikləri diaqnozu ilə pasiyentlərin 30,2%-da xəstəliyin davam muddəti bir gündən əlavə olmursa (əsasın yad cisi) diaqnozu ilə), 17,5%-də 1-30 gün və pozulması) onların yaxınlığı fonunda tərəf diqqəti edir: bizim müşahidimizdə körklüq (19,9±1,4%), 1,5 dəfə azdır (30%), ağır və orta ağır dərəcəli görme pozuntusu isə

52,3%-da 30 günden çok olmuşdur. Bu gruqlarda pasiyenlərin görəmə qabiliyyətinin pozulmasının variantlarına görə bölgüsü fərqliidir. Bu fərqli xəstəliyin davam müddəti ilə deyil, əsasın klinik siyasiyası (diagnozla) ilə bağlı olur. Korluğunu on cox qeydə alınmışdır qrupda (buynuz qışqanın bulaşması fonunda $49,3 \pm 5,4\%$) xəstəliyin davam etmə müddəti bir avdan cox olmuşdur.

Müşahidəmizdə olan pasiyentlərin 26,0%-ı Bakı sakını, 36,1%-i respublika tabeli şəhər və 37,9%-i respublika tabeli rayon sakınılarıdır. Korluq, görə qabiliyyətinin ağır və orta ağır pozulması Bakı ($7,0\pm1,7$, $4,2\pm1,3$ və $3,7\pm1,6$) və respublika tabeli şəhər ($8,7\pm1,6$, $4,7\pm1,2$ və $3,7\pm1,0$) sakınıları olan buyunuz qışa xəstilikləri qrupundan bir-birinə yaxın olmuşdur və nisbatən aşağı səviyyəyədadır. Bu gruppularla müqayisədə hər üç göstərici respublika tabeli rayonlarında olan xəstələrdə (müvafiq olaraq $39,4\pm2,7$, $18,2\pm2,1$ və $16,9\pm2,1$) statistik dörişt (P<0,05) yüksək olmuşdur.

Belüllük, buynuz qışının xəstəlikləri fonda görə qabiliyyətinin pozulması yüksək səviyyədədir ($19,9\pm1,4\%$ korluq; $9,7\pm1,4\%$ görə qabiliyyətinin ağır pozulması; $8,7\pm1,0\%$ görə qabiliyyətinin orta ağır pozulması) və bir sırada amillərdən (yaş, diaqnoz, müvafiq muddəti, yaşayış yeri) asılı müvafiq olaraq $7,0\pm1,7$ – $49,3\pm5,9\%$; $3,6\pm3,6$ – $19,6\pm5,5\%$; $3,7\pm1,0$ – $16,7\pm4,8\%$ intervalllarında dəyişmişdir.

Çin tədqiqatları kiçikhäcmli müşahidə (100 xəstə) əsasında göstərilir ki, buynuz qışanın xəstəlikləri fonunda 30% xəstədə korluq, 10% xəstədə ağır və 12% xəstədə orta ağır daracılıq görəmə pozuntusunu qeyd almır [1]. Nisbatan irimiyəsi tədqiqatda [2] göstərilir ki, əhalinin 2%-də buynuz qışanın xəstəlikləri aşkar olunur və həmin xəstələrin 20,76%-də bir gözündə, 20,588%-da iki gözündə korluq qeyd edilmişdir. Bu tədqiqatların nəticəsi ilə aldığımız məlumatları müqayisə etdiğdə ($19,9\pm1,4\%$ korluq, $9,7\pm1,0\%$ ağır, $8,7\pm1,0\%$ orta ağır görəmə pozulması) onların yaxınlığı fonunda fərq diqqəti calı edir: bizim müşahidimizdə korluq ($19,9\pm1,4\%$, $1,5$ dəfə azdır (30%), ağır və orta ağır daracılıq görəmə pozuntusu isə

(9,7 və 8,7% bizim müşahidəmizdə, 10 və 12% Çində) bir qədər azdır.

Buynuz qışanın xəstəlikləri fonunda korluğın və görəmə qabiliyyətinin pozulmasının ağır və orta ağır formalarının tezliyinə təsir edən amillərin oxşar cəhətləri vardır. Belə ki, bizim tədqiqatımızda korluq və görəmə pozulmasının gender fərqi səbüt olunmır ($37,8\pm2,4\%$ kişi lərdə, $38,8\pm2,4\%$ qadınlarda), amma CİN alımları [1] bu ağrışmanın kişi lərdə qadınlara nisbatən çox olduğunu göstərlər (38% qadınlarda, 66% kişi lərdə). Yaşa əlaqəli korluq və görəmə qabiliyyətinin pozulmasının ağır və orta ağır formalarının riski hər iki tədqiqatda səbüt edilir. Nisbi riskin saviyiyəti də müşahidəmizdə 40-59 yaşlarında 3,0 (Çində 2,94, 60 və yuxarı yaşlıarda 4,8 (Çində 5,08) bir-birinə yaxındır.

Çində kənd və şəhər əhalisi arasında korluğın və görəmə qabiliyyətinin pozulmasının ağır və orta ağır formalarının riskinin xəstələrin yaşayış yerindən asılılığı müəyyənsindən aydın olmuşdur ki, nisbi risk kənd sakinləri üçün 3 dəfə yüksəkdir. Bizim müşahidəmizdə şəhər (Bakı və respublika tabeli şəhərlər) və rayon (rayon mərkəzi şəhər, digər yaşayış məntəqələri kənd) əhalisi müəyyənədən etmişdir, nisbi riskin saviyiyəsi 5 təqribən etmişdir.

CİN alımları buynuz qışanın infeksion və qeyri-infeksion xəstəlikləri ilə əlaqəli korluq və görəmə funksiyasının pozulmasının ağır

və orta ağır formalarının riskinin bərabər olduğunu göstərir. Bizim müşahidəmizdə belə bölgü aparılmamış, buynuz qışanın xəstəliklərinin nozoloji formalarına görə həmin göstəricilərin hesablanması və diaqnozdan asılı fərq səbüt edilmişdir. Ən yüksək risk buynuz qışanın bulanması fonunda, ən aşağı saviyiyəli risk buynuz qışanın eroziyası və degenerasiyası fonunda müşahidə edilmişdir.

Beləliklə, korluq və görəmə qabiliyyətinin pozulmasının ağır və orta ağır formalarının riski dəyişəndir, onların risk amilləri çoxdur və burası qismi idarə olundur (patologiyaların klinik formaları, xəstəliyin davam müdafiəti və sair).

Nəticələrdən çıxarış:

1. Buynuz qışanın xəstəlikləri fonunda xəstələrin $19,9\pm1,4\%$ -də korluq, $9,7\pm1,0\%$ -də görəmə qabiliyyətinin pozulmasının ağır, $8,7\pm1,0\%$ -də orta ağır formaları müşahidə edilir;

2. Buynuz qışanın xəstəlikləri fonunda korluq, görəmə qabiliyyətinin ağır və orta ağır pozulma riski yaşandan (yaşın artması ilə mütənasib çoxalır), nozoloji formalardan (buynuz qışanın bulanmasında yüksək, eroziyası və degenerasiyası fonunda nisbatən az) və xəstənin yaşayış yerindən asılı olaraq dəyişir.

ƏDƏBİYYAT

- Xu S.C., Chow S., Liu J. et al. Risk factors for visual impairment associated with corneal diseases in Southern China // Clinical Ophthalmology, – 2016. Vol. 10, – pp. 777-782.
- Sheng X.L., Li H.P., Liu Q.X. et al. Prevalence and associated factors of corneal blindness in Ningxia in North West China // Int. J. Ophthalmology, – 2014. Vol. 7, – No. 3, – pp. 557-562.
- Botabekova T.K., Suleimanov M.S., Isergartenova B.I. et al. Analiz prichin neblagopriyatnykh funktsional'nykh iskhodov v lechenii zabolевaniy rogoviцы [Analysis of the causes of unfavorable functional outcomes in the treatment of corneal diseases] // Oftalmologicheskiy zhurnal Kazakhstana [Ophthalmological journal of Kazakhstan], – 2013. Vol. 4(44), – pp. 5-8.
- Safonova T.N., Gladkova O.V., Novikov I.A. et al. Novyye podkhody k lecheniyu sukhogo keratokon'yunktivita [New approaches to the treatment of keratoconjunctivitis dry] // Vestnik oftalmologii [Bulletin of ophthalmology], – 2017. Vol. 2, – pp. 75-81.
- Ogurova Ye.K. Farmakoterapevticheskaya effektivnost' preparata «kornergel» v kompleksnom lechenii keratitov virusnoy etiologii // Vestnik Buryatskogo Gosudarstvennogo Universiteta [Pharmacotherapeutic efficacy of the drug "kornergel" in the complex treatment of viral keratitis] // Bulletin of the Buryat State University // Medicine and Pharmacy. Meditsina i farmatsiya], – 2017. Vol. 1, – pp. 79-84.
- Omurova N.S. Lechenie pomutneniy rogoviцы posle perenesennogo keratitov [Treatment of corneal opacities after keratitis] // Vestnik KRSU [Bulletin of KRSU], – 2015. No. 4, – Vol. 15, – pp. 119-121.
- Li Y., Huang W., Qiqige A. et al. Prevalence and causes of blindness, visual impairment among different ethnical minority groups in Xinjiang Uygur autonomies region, China // BMC Ophthalmology, – 2018. Vol. 18(41), – pp. 1-7.
- Lamm V., Haza H., Mammen A. et al. Corneal blindness and xenotransplantation // Xenotransplantation, – 2014. Vol. 21 (2), – pp. 99-114.
- Kasimov E.M. Abdullaieva F.I., Guseynova T.S. Sravneniye para-metrov rogoviцы na shemyiflyu kamere u pacientov s keratokonusom i pacientov s krutoy rogoviçet [Comparison of the parameters of the cornea on the shemyiflyu chamber in patients with keratoconus and patients with a steep cornea] // Oftalmologiya [Ophthalmology], – 2016. Vol. 20, – pp. 73-80.
- Maharramov P.M. Infeksion keratitlərin epidemioloji xüsusiyyətləri və Bakı şəhəri əhalisina stasionar yardımın zəruriyi [Epidemiological features of infectious keratitis and the need for inpatient care for the population of Bakı] // Oftalmologiya [Ophthalmology], – 2020. Vol. 1(32), – pp. 20-26.
- Gulyeva M.G. Lechenie pomutneniy rogoviцы posle perenesennogo oftalmogeresa [Treatment of corneal opacity after suffering ophthalmic herpes] // Oftalmologiya [Ophthalmology], – 2018. Vol. 3(28), – pp. 60-65.
- Stenton G. Mediko-biologicheskaya statistika [Biomedical statistics]. Moscow: Praktika [Practice], – 1999. 459 p.

REFERENCES

- Xu S.C., Chow S., Liu J. et al. Risk factors for visual impairment associated with corneal diseases in Southern China // Clinical Ophthalmology, – 2016. Vol. 10, – pp. 777-782.
- Sheng X.L., Li H.P., Liu Q.X. et al. Prevalence and associated factors of corneal blindness in Ningxia in North West China // Int. J. Ophthalmology, – 2014. Vol. 7, – No. 3, – pp. 557-562.
- Botabekova T.K., Suleimanov M.S., Isergartenova B.I. et al. Analiz prichin neblagopriyatnykh funktsional'nykh iskhodov v lechenii zabolевaniy rogoviцы [Analysis of the causes of unfavorable functional outcomes in the treatment of corneal diseases] // Oftalmologicheskiy zhurnal Kazakhstana [Ophthalmological journal of Kazakhstan], – 2013. Vol. 4(44), – pp. 5-8.
- Safonova T.N., Gladkova O.V., Novikov I.A. et al. Novyye podkhody k lecheniyu sukhogo keratokon'yunktivita [New approaches to the treatment of keratoconjunctivitis dry] // Vestnik oftalmologii [Bulletin of ophthalmology], – 2017. Vol. 2, – pp. 75-81.
- Ogurova Ye.K. Farmakoterapevticheskaya effektivnost' preparata «kornergel» v kompleksnom lechenii keratitov virusnoy etiologii // Vestnik Buryatskogo Gosudarstvennogo Universiteta [Pharmacotherapeutic efficacy of the drug "kornergel" in the complex treatment of viral keratitis] // Bulletin of the Buryat State University // Medicine and Pharmacy. Meditsina i farmatsiya], – 2017. Vol. 1, – pp. 79-84.
- Omurova N.S. Lechenie pomutneniy rogoviцы posle perenesennogo keratitov [Treatment of corneal opacities after keratitis] // Vestnik KRSU [Bulletin of KRSU], – 2015. No. 4, – Vol. 15, – pp. 119-121.
- Li Y., Huang W., Qiqige A. et al. Prevalence and causes of blindness, visual impairment among different ethnical minority groups in Xinjiang Uygur autonomies region, China // BMC Ophthalmology, – 2018. Vol. 18(41), – pp. 1-7.
- Lamm V., Haza H., Mammen A. et al. Corneal blindness and xenotransplantation // Xenotransplantation, – 2014. Vol. 21 (2), – pp. 99-114.
- Kasimov E.M. Abdullaieva F.I., Guseynova T.S. Sravneniye para-metrov rogoviцы na shemyiflyu kamere u pacientov s keratokonusom i pacientov s krutoy rogoviçet [Comparison of the parameters of the cornea on the shemyiflyu chamber in patients with keratoconus and patients with a steep cornea] // Oftalmologiya [Ophthalmology], – 2016. Vol. 20, – pp. 73-80.
- Maharramov P.M. Infeksion keratitlərin epidemioloji xüsusiyyətləri və Bakı şəhəri əhalisina stasionar yardımın zəruriyi [Epidemiological features of infectious keratitis and the need for inpatient care for the population of Bakı] // Oftalmologiya [Ophthalmology], – 2020. Vol. 1(32), – pp. 20-26.
- Gulyeva M.G. Lechenie pomutneniy rogoviцы posle perenesennogo oftalmogeresa [Treatment of corneal opacity after suffering ophthalmic herpes] // Oftalmologiya [Ophthalmology], – 2018. Vol. 3(28), – pp. 60-65.
- Stenton G. Mediko-biologicheskaya statistika [Biomedical statistics]. Moscow: Praktika [Practice], – 1999. 459 p.

Магеррамов П.М.

ФАКТОРЫ РИСКА НАРУШЕНИЯ ЗРЕНИЯ НА ФОНЕ БОЛЕЗНЕЙ РОГОВИЦЫ

Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, Баку

Резюме. В статье представлены результаты исследования, проведенного с целью оценки состояния остроты зрения у больных с патологиями роговицы. Всего обследовано 828 больных с комплексными офтальмологическими методами исследования. По остроте зрения пациенты были разделены на группы в соответствии ВОЗ: остроты зрения $\geq 0,3$ (легкое нарушение), $0,1-0,3$ (умеренное нарушение), $0,05-0,1$ (тяжелое нарушение), $<0,05$ (слепота). Статистическая обработка проводилась методами анализа качественных признаков.

Доля больных с легким, умеренным и тяжелым нарушением зрения, а также слепых в группе мужчин ($62,2\pm2,4$; $8,4\pm1,4$; $8,6\pm1,5$; $19,8\pm1,9\%$) и женщин ($61,2\pm2,4$; $9,0\pm0,1$; $9,7\pm1,4$ и $20,0\pm1,9\%$) была сходной. Нозологическая структура патологий роговицы: инородное тело – 28,7%, помутнение

роговицы – 8,6%, эрозия и дегенерация роговицы – 31,8%, инфильтрат – 7,2%, язва роговицы – 11,7%, прочие – 12%.

Факторами риска слепоты и нарушения остроты зрения при болезнях роговицы являются клинические и нозологические формы патологии роговицы, место жительства и возраст пациента.

Maherramov P.M.

RISK FACTORS FOR VISION IMPAIRMENT DUE TO CORNEAL DISEASES

National Ophthalmology Center named after acad. Zarifa Aliyeva, Baku

Summary. The article presents the results of a study conducted to assess visual acuity in patients with corneal pathologies. The study was conducted on the basis of the National Ophthalmological Center named after acad. Z. Aliyeva. The total volume of the study covered 828 person. All patients were examined comprehensively. Patients were divided into groups due to vision acuity in correspondence with WHO standards: visual acuity ≥ 0.3 (mild impairment), 0.1-0.3 (mediate impairment), 0.05-0.1 (severe impairment), <0.05 (blindness). Statistical processing was carried out by methods of analysis of qualitative characteristics.

The proportion of patients with mild, mediate and severe vision impairment and blind patients among men (62.2 ± 2.4 ; 8.4 ± 1.4 ; 8.6 ± 1.5 ; $19.8 \pm 1.9\%$) and women (61.2 ± 2.4 ; 9.0 ± 0.1 ; 9.7 ± 1.4 & $20.0 \pm 1.9\%$) was similar. Nosological structure of corneal pathologies: alien body – 28,7%, corneal opacity – 8,6%, corneal erosion and degeneration – 31,8%, infiltrate – 7,2%, corneal ulcer – 11,7%, others – 12%.

Risk factors for vision impairment or vision loss due to corneal diseases are clinical and nosological forms of corneal pathologies, place of residence and age of the patient.

Müəlliflər əlaqə üçün:

Məhərramov Polad Məhərrəm oğlu – tibb ü.f.d., akad. Zarifa Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Buynuz qışa cərrahiyyəsi və transplantasiyasi bölməsinin müdürü

E-mail: maharramov@mail.ru

Rəyçi: tibb ü.f.d. A.N.Səfərova

ATJ, 2020, №3, 49-53

DOI: 10.34921/amj.2020.3.006

UDC: 616.379-008.64-06.616.71-018.4+61:007

Məmmədhəsənov R.M., Fətəliyeva G.R., Səfərova S.S.

ŞƏKƏRLİ DİABET ZAMANI SÜMÜK DƏYİŞİKLIKLƏRİNİN İNTELLEKTUAL QƏRAR DƏSTƏYİ SİSTEMLƏRİNİN TƏTBİQİ VASITƏSİLƏ SKRİNİNQ-DİAQNOSTİKASI

Azərbaycan Tibb Universitetinin II Daxili xəstəliklər kafedrası, Bakı

Məqalədə şəkərli diabeti olan xəstələrdə osteoporotik sümük dəyişikliklərinin təhlili məqsədi ilə intellectual qərar dəstəyi sistemi müəmənə kimti istifadə edilərək skrininq prosesini optimallaşdırmaq və klinik praktikada müalicəvi-diagnostik sahvların qarşımı almaq üçün sünii neyron şəbəkələri metodologiyasının tətbiqi təsvir edilmişdir.

Ağar sözlər: sünii neyron şəbəkə, şəkərli diabet, osteoporoz

Ключевые слова: искусственная нейронная сеть, сахарный диабет, остеопороз

Key words: artificial neural network, diabetes mellitus, osteoporosis

Мамедгасанов Р.М., Фаталиева Г.Р., Сафарова С.С.

СКРИНИНГ-ДИАГНОСТИКА КОСТНЫХ ИЗМЕНЕНИЙ ПРИ САХАРНОМ ДИАБЕТЕ С ИСПОЛЬЗОВАНИЕМ СИСТЕМЫ ПОДДЕРЖКИ ПРИНЯТИЯ РЕШЕНИЙ

Кафедра внутренних болезней-2 Азербайджанского медицинского университета, Баку

В статье описано применение методологии искусственных нейронных сетей в целях оптимизации скрининга и во избежание лечебно-диагностических ошибок в клинической практике на примере моделирования и применения интеллектуальной системы поддержки принятия решений для анализа риска остеопоротических изменений кости при сахарном диабете.

В XXI веке человечество столкнулось с угрозами, напрямую связанными с технологическим прогрессом: гиподинамией, стрессом и т.д., запускающими цепь эндокринных нарушений, которые ведут к развитию ожирения, на фоне чего изменяется эмоциональная реактивность организма, понижается устойчивость к стрессовым воздействиям, ухудшается состояние сердечно-сосудистой системы, снижается иммунитет, что приводит к росту распространенности таких заболеваний как сахарный диабет (СД), остео-

пороз и сердечно-сосудистые заболевания. Стремительный рост данных неинфекционных заболеваний оказывает негативное влияние, унося жизни миллионов людей. Хронический характер течения данных заболеваний требует дорогостоящего лечения, что поглощает большие ресурсы здравоохранения и ложится тяжелым бременем на системы социального обеспечения. Диагностика заболевания является ключевым элементом медицины и здравоохранения. Неправильно поставленный диагноз приво-